

Azərbaycançılığın zirvəsi

Ulu Öndər, Ümummilli Lider Heydər Əliyevin adı Azərbaycan tarixinə qızıl hərflərlə əbədi həkk olunub. Əlbəttə ki, Ulu Öndər haqqında çox yazılıb, çox danışılıb, bu gün də Heydər Əliyev mövzusu Azərbaycan tarixi üçün aktual və mühüm mövzudur. Heç şübhəsiz ki, Heydər Əliyev mövzusu illər, onilliklər, əsrlər boyu böyük tədqiqat işlərinin, elmi məqalələrin, publisistik yazıların mühüm mövzusu olaraq davam edəcək. Çünkü Heydər Əliyev şəxsiyyəti və onun fəaliyyəti Azərbaycanın bugünkü mövcudiyyəti ilə ayrılmaz surətdə bağlıdır. O, Azərbaycan dövlətçiliyinin xilaskarı, qurucusu və azərbaycançılıq məfkurəsinin önəmlı daşıyıcısıdır.

Ulu Öndərin Azərbaycançılıq məfkurəsinə görə, din, dil, etnik və digər mənsubiyətindən asılı olmayıaraq, Azərbaycan dövlətinə, millətinə və torpağına bağlı hər kəs azərbaycanlıdır. Buna görə də dünyəvilik, milli-mənəvi dəyərlərimizə sadiq qalmaqla inkişafımızın dünyəvi xarakteri, dirlə dövlətin ayrılmamasını özündə etibar edən sekulyarlıq prinsipi azərbaycançılıq məfkurəsində mühüm yer tutur. Ulu Öndər dünyəvilik məsələsini milli ənənələrimiz kontekstində götərək öz baxışını belə ifadə edirdi: "Biz Azərbaycanda demokratik respublika quraraq, sivilizasiyalararası cəmiyyət uğrunda mübarizə apararaq ümumi dünyəvi, bəşəri dəyərlərin hamisində istifadə etməliyik. Çalışmalıyıq ki, Azərbaycan uzun illərdən sonra, ilk dəfə müstəqilliyini qazandıqdan sonra, bütün dünyaya öz tarixi nailiyyətlərini, milli ənənələrini nümayiş etdirə bilsin".

Ulu Öndərin azərbaycançılıq məfkurəsi həm də Azərbaycanda milli kimlik üçün manifest hesab oluna bilər. Çünkü o, azərbaycanlı kimliyinin güclənməsi və milli birliyin möhkəmlənməsinə aparan yol və bu yolla necə getməyə bələdçilik edən müdrik baxışdır. Millət kimi formalşa bilməmək və onun acı nəticəsi olaraq xalqın pərakəndəliyi milli birliyə və dövlətçiliyə böyük tehdiddir. Həm də millət quruluğu olmadan təkcə dövlət quruluğu ölkənin həqiqi müstəqilliyi üçün yetərli deyil. Heydər Əliyevin azərbaycançılıq məfkurəsi fonunda aydın görünür ki, Azərbaycanda millət quruluğu mono-etnik deyil, əksinə, tamamilə multikultural, inkluziv xarakter daşıyır. Habelə, Azərbaycanın öz diasporunun təşkilatlanması və əlaqələrin qurulması dünyada bütün azərbaycanlıların həmrəyliyinə və ümumi vətənimiz Azərbaycan dövlətinə bağlılığına əsaslanıb. Bu da Ulu Öndərin azərbaycançılıq məfkurəsinin daha bir özəlliyini təşkil edir.

Ulu Öndərin azərbaycançılıq məfkurəsi bizim həm ölkə daxilində cəmiyyətimizin birliyinin qorunması, həm ölkə xaricində azərbaycanlıların Azərbaycan dövlətinə bağlılığı, eləcə də dünya azərbaycanlılarının hüquqlarının qorunması üçün bir ideoloji istinad, mənəvi dayaq və siyasi əsas olaraq fundamental xarakterli tarixi rol oynayır. Bu kontekstdə Heydər Əliyev şəxsiyyətinin Azərbaycan tarixində necə həllədici, tale müəyyənləşdirici rol oynadığı bariz surətdə gözə çarpır. Heydər Əliyev azərbaycançılıq məfkurəsi ilə milli-mənəvi dəyərlərimizə və adət-ənənələrimizə sadiq qalmaqla qüdrətli rəhbər kimi xalqımızın və dövlətimizin inkişaf və tərəqqisi yoluna çıxmasına və inamlı addımlamasına öndərlik etmişdir.

Bələliklə, Heydər Əliyevin azərbaycançılıq məfkurəsi və əsasını qoymuş diaspor siyasetimiz dini və ya etnik sərhədlərlə məhdudlaşmayıb. Azərbaycançılıq ümuməşəri dəyərlərə hörmətə, dini, etnik, dil və sair mənsubiyətindən asılı olmayıaraq, Azərbaycana və Azərbaycan dövlətinə bağlılığı və Azərbaycana bağlı olanların həmrəyliyinə əsaslanır. Fərqli dinə, fərqli etnik kimliyə mənsub insanlar da Azərbaycan diasporu sıralarında geniş yer alır və azərbaycanlı hesab olumlurlar. Onların arasında dünyaşöhrətli müsiqiçilər Mstislav Rostropoviç və Müslüm Maqomayev, qeyri-səlis məntiq nəzəriyyəsinin yaradıcısı Lütfi Zadə, fotoqraf Rza Deqqəti, Şuşada doğulmuş Əhməd bəy Ağaoğlunun varisleri, Şuşanın müdafiəsi zamanı qəhrəmancasına həlak olmuş yəhudidəsilli vətəndaşımız və Milli Qəhrəmanımız Albert Aqarunovun mənsub olduğu yəhudi icmasının nümayəndələri, eləcə də Bakıda doğulub-böyüdü etnik rus Nikolay Baybakov və başqaları kimi dinindən, dilindən və etnik mənsubiyətindən asılı olmayıaraq, Azərbaycana bağlı çoxsaylı həmvətənlərimizin adlarını qeyd edə bilərik.

Heydər Əliyev Azərbaycanda multikulturalizmin siyasi banisi hesab olunur. Bu təbiidir, çünkü multikulturalizm siyaseti onun yuxarıda bəhs etdiyimiz azərbaycançılıq məfkurəsinin mahiyyətindən doğur. Heydər Əliyevin azərbaycançılıq məfkurəsi və multikulturalizm doktrinası milli həmrəyliyimizin formallaşması proseslərində müvafiq olaraq ideoloji və praktiki baxımdan xüsusi önəm kəsb edir. Dünya azərbaycanlılarının həmrəyliyinin və millət quruluğunun bəhrəsini Vətən müharibəsində gör-

dük. Ermənistən və digər xarici qüvvələr Azərbaycanın etnik və dini mənsubiyət baxımından zəngin bir ölkə olmasından istifadə edərək müharibənin gedisində kimlik zəminində nifaq və təfriqə salmağa cəhdlər etdilər. Elə cəhdlərə ən yaxşı cavab Azərbaycandakı bütün xalqların nümayəndələrinin din və etnik mənsubiyətindən asılı olmayıaraq, Müzəffər Ali Baş Komandan İlham Əliyevin "dəmir yumruğ" u ətrafında sarıslız birləşdirək həmrəylik nümayiş etdirərək düşmənə çökdürücü zərbə vurmaları oldu. Dünya azərbaycanlıları müharibənin gedisində öz mənəvi dəstəklərini və doğma vətənlə həmrəyliklərini əsirgəmədilər. Dünya Azərbaycanlılarının V Qurultayıının 22 aprel 2022-ci ildə Şuşa şəhərində keçirilməsi Şuşanın ölkəmizdə və dünyada bütün azərbaycanlıların mənəvi paytaxtı olaraq ümummilli birlik rəmzinə çevriləməsini göstərdi. Şuşaya və işğaldan azad edilmiş digər ərazilərimizə xaricdə olan həmvətənlərimizin səfərlərinin təşkil edilməsi isə həmrəyliyimizi daha möhkəm, mənəvi tellərlə bağlayır və millət quruculuğumuzun beynəlxalq uzantısını gücləndirir. Bu isə təbii ki, millət quruculuğu istiqamətində görülmüş işlərin və yürüdüləməsi siyasetin bəhrəsidir.

1993-cü ilin iyununda Azərbaycan tarixində ən ağır, ən acıncacaqlı və çətin dövrlərdən birini yaşayırdı. Ölkədə tüğyan edən siyasi hərc-mərcilik və faktiki çoxhakimiyətlilik, iqtisadi tənəzzül, gündən-günə ağırlaşan sosial durum, Ermənistən hərbi təcavüzü, müxtəlif xarici qüvvələrin artıq işə düşmüş məkrili planları fonunda fəlakətin astanasında olan ölkəmizdə xalqın ümidi qırılmaqdır idi. Bütün ümidsizliyinə və xəyal qırıqlığına baxmayıaraq, Azərbaycan xalqı bu vəziyyətdən nicat yolunu hələ sovet dövrünün şərtləri daxilində ölkənin inkişafı üçün mümkün olan hər şeyi etmiş Heydər Əliyevdə göründü. Buna görə də xalq təkidlə Heydər Əliyevi paytaxt Bakıya səsləyir, ölkəyə rəhbərlik etməyə, müstəqilliyyinin ilk illərində düşər olduğunu son dərəcə məyusedici durumdan, vətəndaş müharibəsindən xilas etməyə çağırıldı. Zaman göstərdi ki, Azərbaycan xalqı yanılmamışdı. O, nəinki dövlətçiliyimizi qorudu və bizi vətəndaş müharibəsi təhlükəsindən xilas etdi, qısa zamanda acıncacaqlı iqtisadi durumumuzu düzəldərək ölkəmizin iqtisadiyyatını tərəqqi və inkişaf mərasına yönəltməyə nail oldu.

Ulu Öndər siyasi azərbaycançılıqla bərabər iqtisadi azərbaycançılığın inkişafı istiqamətində əvəzsiz işlər görüb, misilsiz töhfələr verib. Xüsusən onun 1993-cü ildə xalqın tələbi ilə Azərbaycanda hakimiyyətə qayıdırından sonra dağılımış iqtisadiyyatın yenidən qurulması və mürəkkəb geosiyasi vəziyyətə baxmayıaraq, beynəlxalq neft şirkətləri ilə "Əsrin müqaviləsi" kimi tarixə düşən neft müqavilələrinin imzalanmasına və həyata keçirilməsinə nail oldu. Eyni zamanda Azərbaycanın iqtisadi müstəqilliyyinin əldə edilib möhkəmlənməsində son dərəcə zəruri faktora çevrilmiş Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin inşası Heydər Əliyevin iqtisadi azərbaycançılıq məfkurəsinin ən bariz praktik ifadəsidir.

ARDNF-in 2001-ci ildə yaradılması Ulu Öndər, Ümummilli Lider Heydər Əliyevin neft strategiyasının nəticələrinin Azərbaycan dövlətinin və xalqının milli mənafələrinə davamlı olaraq xidmət etməsini temin edən mühüm və uzaqgörən addım oldu. Dövlət Neft Fondu yaradılarən Ulu Öndər iki əsas prinsipi rəhbər tutmuşdur. Birincisi, neftin təmsilində təbii sərvətlərin xalqa, özü də təkcə indiki nəslə deyil, həm də gələcək nəsillərə mənsub olmasıdır. İkinci isə şəffaflıq prinsipidir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin bu prinsiplərinə sadiq qalmış, həmin prinsipləri əldə rəhbər tutmuşdur. Buna görə də neft fondunda toplanan vəsaitlər Azərbaycanın inkişafına və müstəqilliyinin gücləndirilməsinə xidmət etmişdir. Bələliklə, bu gün Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əməkdaşlığı Azərbaycanın iqtisadi qüdrətinin təməlində Ulu Öndər Heydər Əliyevin iqtisadi azərbaycançılığı dayanır.

Adil ƏLİYEV,
Milli Məclisin Sədr müavini